

4 noyabr  
2022-ci il

# Vladimir Vinokur: "Müslüm Maqomayev həyatımı xilas etdi"



**T**anınmış komediya ustası Vladimir Vinokur əfsanəvi Müslüm Maqomayevin yaxın dostlarından biri idi, sənətçilər birlikdə qastrol səfərlərinə çıxır, bir-birlərinə dəstək olur, sevinclərini, kədərlərini bölüşürdülər. Bir dəfə Maqomayev Bakıda zəlzələ zamanı dostunu xilas etmişdi... Komediya ustası "Moskva-Baku" portalına müsahibəsində təfərrüatları danışdı. Müsahibəni oxucularımıza təqdim edirik.

*- Dostunuz Müslüm Maqomayevi "təvəzökar dahi" adlandırmısınız, bu, özünü nədə göstərirdi?*

- Müslüm çox ağıllı insan idi. Heç vaxt onun səsinə qaldırdığını eşitməmişəm, şortik və cins şalvarda görməmişəm. Otelde səhər yeməyinə belə kostyumda gedə bilərdi. Böyükələrinə hörmət edirdi... Müslüm xoş xasiyyətli insan idi. Elə oldu ki, gedəndən sonra

belə demək düz olmazdı, amma istedad və insani keyfiyyətlər baxımından onun tayı bərabəri olan adam tapılmadı.

*- Bir dəfə Bakıda Maqomayev sizi sözün əsl mənasında xilas edib...*

- Bakıya qastrol səfərinə gəldim, konsertim oldu, Tamara və Müslümlə görüşdükdən sonra oturdum... mənə elə mehmanxanadaca sınaqdan keçirdilər. Səhər oyandım ki, yatağım balkona tərəf sürüşür. Dərhal düşündüm: "Bəlkə çox içmişəm!" Birdən telefon zəng çalır, Müslüm soruşur: "Volodya, indi nə edirsiniz?" Dedim ki, çarpayıda balkona tərəf sürüşürəm. (Gülümsəyir) Müslüm mənə dedi ki, narahat olma, Bakıda zəlzələ olub. Mənə dedi ki, hamama gir, orada dəmir-beton blok var, məhz belə hallar üçün. Müslümün dedi ki, yəni. Bir müddət sonra yenidən zəng etdi: "Bitdi, çıxıb bilsən!" Otelin zəlzələ vaxtı küçəyə qaçmayan digər qonaqları arasında mən də var idim, heç vaxt belə hadisələrdə olmamışam, ona görə də nə baş

verdiyini dərhal başa düşməmişdim.

*- 80-ci illərin sonunda sizi birgə qastrol səfərinə dəvət edən sənətçilərdən biri də Maqomayev olub.*

- Bəli! Həyatımda ilk dəfə bir müsəlmanla dost olmaq, ünsiyyət qurmaq mənə qismət oldu, əvvəlcə sədaqətli tamaşaçı oldum, sonra böyük müsəlman sənətkar ilə ABŞ-da qastrol səfərində olduq. Tam bir ay qastrolda olduq, Müslüm ayrı, mən ayrı çıxışlar etdik.

*- Müslüm Maqomayevin 80 illik yubileyi münasibətilə keçirilən konsertdə "Toy" mahnısını ifa etdiniz, niyə məhz bu bəstəni səsləndirdiniz?*

- Bu mahnı Müslümün repertuarından ən çox sevilen mahnılardan biridir. Mən tez-tez konsertlərdə alternativ "Mavi əbədiyyət" mahnısını ifa edirəm, amma gənc həmkarlarımla yarışmaq qərarına gəldim. (Gülür) Emin Ağalarov uzun illərdir bu mahnını gözəl ifa edir.

*- Gələn il 75 yaşınız tamam olacaq, bu gözəlt arıxm ünvanı ilə onsertp lanlaşdırılır?*

- Əlbəttə! Mən işləyirəm, çox gözəl komandam var. Ölkənin hər yerinə və ölkə xaricinə səyahət edirik. Babanın tezliklə 75 yaş olacağını zarafatla desəm də, özümü gümrə hiss edirəm. Hətta nəvəm Fedya mənə Vovka deyir, heç vaxt "baba" demir. Fedya şahid olub ki, mən daim hərəkətdə olan şəxsin insanam. Birlikdə karate məşqləri edirik, qaçıraq, döyüşürük. (gülür)